

XVIII ƏSRDƏ YAŞAMIS AZƏRBAYCAN ŞAIRİ MİR FƏTTAH MARAĞAYININ ƏDƏBİ İRSİ

Xülassə

İndiyə qədər XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayının türkəlli əsərləri barədə məlumatımız olmamışdır. Cənubi Azərbaycan tədqiqatçıları Məhəmmədli Tərbiyət və Əziz Dövlətabadi məlumat verirlər ki, şair farsca şeirlərini "İraq", Azərbaycan türkçəsindəki, şeirlərini isə "Fəttah" təxəllüsü ilə yazmışdır. O, müttəsəvvif olmuş, Məşhəddə məşhur alim Məhəmməd Tağı Şahinin yanında təhsil almışdır. Sonralar şair Marağə şəhərinin şeyxlişləri olub. Mir Fəttah 1761-ci ildə İranda Kərim xan Zəndin hakim olduğu dövrə vəfat edib. Şairin məzarı insanların ziyarətgahına çevrilmişdir. Şairin əsərlərinin Tehranin Məclis Kitabxanasında aşkar edilmiş əlyazma nüsxəsində məsnəvi formasında yazılımış iyiirmi qədər poema, qazəl və müxəmməslər vardır. Mir Fəttah poemalarını 680-ci ildə Kərbəlada baş verən hadisələrə, Məhəmməd Peygəmbərin nəvəsi İmam Hüseynin və tərəfdarlarının Yəzidin qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsinin təsvirinə həsr edilib. Mir Fəttah İmam Hüseyn və tərəfdarlarını öz aqidə və idealları uğrunda ölümdən qorxmayan fədakar qəhrəman kimi göstərir.

Mir Fəttah Marağayı poemalarının dili sadəliyi, xalqın damışq dilinə yaxınlığı ilə seçilir. Şair müxtəlif poetik fiqurlardan məharətlə istifadə etmişdir.

Mir Fəttah Marağayının əsərlərinin tədqiqi XVIII əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi üçün yeni maraqlı məlumatlar verir. Şairin poema və şeirləri əsasında onun XVIII əsr Azərbaycan ədəbiyyatındaki mövqeyi müəyyən edilməlidir.

Açar sözlər: Mir Fəttah Marağayı, məsnəvi, poema, poeziya, Kərbəla

Giriş. XVIII əsr, ədəbiyyat tariximizdə həyat gerçəklilikinin real boyalarla əksinə meylin, klassik janrlarla birlikdə şifahi xalq ədəbiyyatından, aşiq poeziyasından gələn janrlara müraciətin artması, şeir dilinin daha da sadələşməsi ilə əlamətdardır. Haqqında danışdığımız bu təməyllər Şimali Azərbaycanda Nişat Şirvani, Şakir Şirvani, Məhcүr Şirvani, Ağə Məsih Şirvani, Şökil Nəbi, Hüseyn xan Müştəq, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və başqalarının yaradıcılığı ilə bağlı olduğu halda, Cənubda deyilən cəhətləri Tilimxanın əsərlərində görürük. Ümumiyyətlə, ədəbiyyat tariximizdə XVIII yüzillikdə Cənubi Azərbaycanda yaşamış çox aksayı anadilli şairin adına rast gəlmək olar. Fikrimizcə, bunun əsas səbəblərindən biri müxtəlif ölkələrin (əsasən İran və Türkiyənin) kitabxanalarındaki əlyazmalar üzərində kifayət

qdər araşdırmaşların aparılmamasından ibarətdir. Tehranin Məclise-Şuraye-Milli Kitabxanasından aşkar etdiyimiz XVIII əsr şairi Mir Fəttah Marağayının anadilli şeirləri bir daha dövrün Cənubi Azərbaycan poeziyasının araşdırılması sahəsində çox işlər görməli olduğunu məzhdumlu göstərir.

Görkəmlı ədəbiyyatşunas Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" adlı əsərində Mir Fəttah Marağayının farsca şeirlərini "İşraq", türkçə şeirlərini isə "Fəttah" təxəllüsü ilə yazdığını, onun elmlı, fazılətli şəxsiyyətlərdən olub irfan və təsəvvüf dərindən bildiyi barədə məlumat verir. Alim şair haqqında yazar: "O, dərviş məsləkli, arif, seyidlər sülaləsindən, nəcib ailədən idi. "Riyazül-fütuh" ("Qələbə bağları") əsərində yazdığını göra, ömrünün əvvələrində mürşid axtarmaq məqsədi ilə səfərə çı-

miş, Məşhəddə o şəherin görkəmli arıslarından olan Mir Məhəmməd Tağı Şahi ilə görüşmüştür. O, yuxuda görmüşdür ki, Məhəmməd peyğəmbər onu Məhəmməd Tağıya mürid olmağı tövsiyə edir. Buna görə də şair bir müddət Məhəmməd Tağıının yanında qalmışdır. O, kamal dərcəsinə çatdıqda Mir Məhəmməd Tağıdan mürşidlik icazəsi alıb, Marağa şəhərinə qayitmışdır” [1, s.147]. Tərbiyyət Mir Fəttah Marağının ömrünün sonlarında Marağının şeyxülislamı olduğunu, türkçə və farsca gözəl irfani şeirlər və aşiqanə mənzum məktubları yazdığını, Kərbəla şəhidlərinə həsr etdiyi anadilli şeirlərinin yüksək dəyərləndirildiyini deyir. Alim Mir Fəttahın “Riyazıl-fütuh” adlı məsnəvisini farsca solis bir dilla yazdığını, şairin 1761-ci ildə Marağada vəfat etdiyini və orada da dəfn edildiyini qeyd edir.

Başqa bir Cənubi Azərbaycan alimi Əziz Dövlətabadi özünün “Süxənvarani-Azərbaycan” adlı əsərində şairin adını dəqiqləşdirərək, Mir Əbdülfəttah Musəvi kimi yazır. O, şairin ustası Mir Məhəmməd Tağı Şahinin vəfatı tarixinin 1737-ci il olduğunu göstərir. Şairin Səfəvi hökməti Şah Sultan Hüseynin dövründə (1694-1722) yaşadığını, Kərim xan Zəndin İranda hakimiyyəti dövründə, 1761-ci ildə dünəyinə dəyişdiyini bildirir. Ə.Dövlətabadi Mir Fəttahın dəfn edildiyi yer barədə yazar: “Marağa şəhərinin cənubunda, Həstrud mahalına gedən yoluñ üstündəki qəbristanlıqda dəfn olunmuşdur. Qəbrinin üstündə günbəz tikilmiş, bu yer ziyanətgahı çevrilmişdir. Yaşadığı zaman Mir Seyid kimi məşhur olduğundan türbəsi də “Miran qəbri” kimi məşhur olmuş və tanınmışdır. “Xudayəş beyamorż” (“Allah rəhmət eləsin”) cümləsi onun ölümü münasibəti ilə deyilmiş maddeyi-tarixdir, hicri 1175-ci ilə uyğun gelir (m.1761) [2, s.969]. Bundan başqa Ə.Dövlətabadi məlumat verir ki, Məczubəli şah ləqəbli və Mücrim təxəllişli sufî şeyxlerindən olan Hacı Kəbir ağa Mir Fəttahın nəslindən olmuşdur. Onun farsca yazdığı “Saqinamə” və “Riyazıl-fütuh” adlı iki məsnəvisi məshhurdur. 233 beytdən ibarət “Saqinamə”si Hafızın saqinaməsi üslubunda yazılıbdır. Ağayı-Seyid Yunisi onun məsnəvilərini çap edərkən cəmi bir nüsxədən istifadə edib. Bu nüsxəni XIX əsrin tanın-

mış xəttati Yusif Ələvi Meylanı köçürülmüşdür. Əsərlərinin nüsxələri İranın Sepəhsalar, Milli, Məlik (Tehran), Astane-Qüdse-Rəzəvi, Qahirənin Darül-Kutub kitabxanalarında saxlanılır [2, s.973]. Göründüyü kimi, Əziz Dövlətabadi şairin əsərlərinin Tehranın Məclise-Şuraye-Milli Kitabxanasında saxlanan nüsxəsindən xəbərsiz olmuşdur. Fikrimizcə, gözəl nəşr nəsx xətti ilə köçürülmüş bu əlyazma Mir Fəttahın anadilli şeirlərinin ən mükəmməl topklärindandır. Kitabxanada bu əsərin əlyazması şairin türkçə mərsiyyələr divanı kimi qeyd olunmuşdır. Əlyazmanın birinci səhifəsindəki qeyddən məlum olur ki, bu nüsxə əvvəllər görkəmli Azərbaycan ədəbiyyatşunası və kolleksioneri Cəfər Sultan Əlqurainin şəxsi kolleksiyasında olmuş, onun ölümündən sonra qohumları tərəfindən kitabxanaya təhvil verilmişdir.

72 vərəqdən ibarət əlyazmanın əsas hissəsində Mir Fəttah (bəzi yerlərdə şairin adı Əbdülfəttah getmişdir) Marağayının Kərbəla hadisələrinə həsr edilmiş müxtəlif həcmli (40, 60, 70, 90, 120, 200 beyt) iyirmiye qədər məsnəvi, poemaları toplanmışdır. Burada şairin qəzəl və müxəmməsinə də rast gəlirik. 69-72-ci vərəqlərdə İran şairi Mövlana Möhtəsəmin eyni mövzulu farsca şeirləri toplanmışdır.

Tədqiqatçılar XVIII əsr Azərbaycan poeziyasında qəzəl, qıtə və qəsidiyə nisbəten şifahi xalq ədəbiyyatından gələn janrların, xüsusişə qoşmanın klassik ədəbiyyat janrlarından bəndlərdən ibarət nəzm formalarının, müxəmməsin, eləcə də məsnəvinin fəallaşdığını, aktuallaşığını göstərmişlər [3, s.177]. Qeyd edək ki, bu müşahidə Şimali Azərbaycandakı ədəbiyyat materialları əsasında söylənmişdir. Mir Fəttah Marağayının yeni əldə etdiyimiz əsərləri əsasında deyə bilərik ki, Cənubi Azərbaycanın anadilli poeziyasında da klassik ədəbi janrların iyerarxiyasında dəyişikliklər baş vermiş, nisbəten kiçik formalı məsnəvilərin-poemaların sayı artmışdır. Mir Fəttahın Kərbəla faciəsinin ayrı-ayrı məqamlarına həsr edilmiş məsnəviləri dilinin sadəliyi, xalq dilinə yaxınlığı ilə diqqəti cəlb edir.

Məlum olduğu kimi, məsnəvi hər beytinin misraları öz aralarında qafiyələnən, əruz bəhlərindən birində yazılmış nəzm şəklidir. Beytlər-

dən ibarət olan digər şeir janrlarında olduğu kimi, məsnəvilərin hər beysi adətən, bitkin bir fikri ifadə edir [4, s.132]. Epik səciyyəli, müxtəlif hadisələri ətraflı təsvir edən məsnəvi formali poemalarla bərabər, lirik duyguları, təssüratla rəks edirən kiçik məsnəvilər də vardır.

Mir Fəttah Marağayının məsnəvilərində epik təsvira də, lirik duyguların əksinə də rast gəlmək olar. Orasını da qeyd edək ki, bir sıra hadisələri təsvir edərkən müellif bir beystin imkanları ilə kifayətlənə bilmir, bir fikri ifadə edərkən daha çox beytlərdən istifadə edir. Kərbəla şəhidlərində birinin həlakı səhnəsinin təsvirində belə beytlər vardır:

*Vücudi-nazikina bəs ki, əqləşüb peykan,
Dəxi müqavimətə tabi qalmayıb o zaman,
Çü süst oldu, buraxdi inamını əldən,
Əyildi qaməti, tutdu Üqabi yalındən.
Çəküb sədə, çığırıb atşın ol sərvər:
Yetür özün bənə, ey nuri-dideyi-Heydər*
[5, s.14a].

Tarixdən məlumatdır ki, 680-ci il oktyabrın 10-da şələrin üçüncü imamı Hüseyin ibn Əli öz silahdaşları ilə birlikdə Kərbəla yaxınlığında öldürülmüşdür. Bu yer İraqda, Bağdadın 100 kilometriyində yerləşir. Faciədən bir müddət sonra bu məkan şələrin ziyarətgahına çevrilmişdir [6, s.78]. Azərbaycan klassik ədəbiyyatının ən görkəmli nümayəndələri Kərbəla faciəsinə deyərli əsərlərini həsr etmişlər. Bu əsərlər içində Füzulinin “Hədiqətüs-süədə”si (“Xosbəxtər bağçası”) mühüm yer tutur. Kərbəla hadisəsinə qələmə almış sonrakı sənətkarlarımız bu möhtəşəm nəşr abidəsində bəhralənmişlər. Orasını da qeyd etmək istərdik ki, Füzuli əsərini yazarkən Hüseyin Vaiz Kaşifinin (?-1505) “Rövzətüs-şühədə” (“Şəhidlər bağçası”) adlı əsərini (1502) örnək götürmüştür. Füzuli “Hədiqətüs-süədə”sini yazarkən, şia-sünni ziddiyətlərinə əsas fikri yönəltməyib, bütün peyğəmbərlərin taleyinə əzab-əziyyət və faciələrin yarıldığını vurgulamış. Adəm, Nuh, Xəlilullah, Yəqub, Musa, İsa Zəkeriyya, Yəhya və başqa peyğəmbərlərin həyatlarında baş verən müsibətlə hadisələrdən danışmışdır. Şair Məhəmməd peyğəmbərin həyatından bəhs etdiyi hissəyə

dünyanın bütün bəlalarının peyğəmbərlərin başına gəldiyi barədə belə bir şeir parçası daxil etmişdir:

*Ənbiyandür məzahiri-rəhmət,
Ənbiyadür xəzaiyi-hikmət.
Hər bəla kim, fələkdən etdi nüzul,
Ənbibi qıldı ol bəlayi qəbul,
Sipəri-nəvəki-qəm anlardur,
Anın üçün mükərrəm anlardur* [7, s.81].

“Vaqieyi-rehlati-nəbəbiyyə” (“Peyğəmbər-vəfati vaqisi”) adlı məsnəvi formali birinci poemasında Mir Fəttah peyğəmbər nəslinin təleyinə düşməs müsibətlərdən, faciələrdən danişır. Məhəmməd peyğəmbər xəbər gəlir ki, artıq dünyasını dəyişmək vaxtidir. Peyğəmbər lazım bildiyi vəsiyyətləri edir, övladlarının başına gələcək faciələrdən xəbər olduğu üçün dərin bir kədər və hüzn içinde onlara virdalaşır. Əsərin bu yerində Məhəmməd Peyğəmbər həm də adı bir insan, övladlarını sevən ata, baba kimi təqdim olunur:

*Dəmi-vüsal yetişüb, qalmayıb ziyadə məcal,
Tədarük ilə vəsiyyət buyur, qıl istical.
Eşitdi bu bəyani çün həbib-i-batəmkin,
Olub xətireyi-firdövs üçün tədarük bin...
Vəsiyyət etdi o ki, lazıim vəsiyyət idi,
Bəyan qıldı o ki, lazıim nəsihət idi.
Edüb xilafətə təyin Şahi-Mərdəm,
Dəxi sıfariş edib əhli-beyti Qurəni.
Edüb riyati-Zəhrada ümmətə təkid,
Yetişdi kim edə iqbalı-aləmi cavid.
Zühura gəldi vücudində növ-növ alam,
Tapib o cismi-şərif içrə dərəd istekham.
Xitab eylədi Zəhrayə seyyidi-səqəleyin,
Ki, ey gözüm işığı, olma maneyi-Hüseyin.
Bu gündə yerlərinə dəgəmə, qoyma ağlıyanlar,
Bəsə olur ki, məni axtarib görmiyələr.
Gedən zamanda mən bu sarayı-möhənətdən,
Yetər cəfəvü sitəm onlara bu ümmətdən*
[5, v. 1b-2a].

M.F.Marağayı klassik poeziya ilə Nizami, Füzuli yaradıcılığı ilə bağlı sənətkar olmuşdur. Onun məsnəvilərinin bir neçəsinin başlangıcı Nizaminin “Xosrov və Şirin” poemasının baş-

lanğıcını xatırladır. Nizaminin "Xosrov və Şirin"ının əsas əhvalatları belə başlanır.

*Köhnə dastanların qoca ustası,
Öz hekayətinə belə başladı [8, s.55].*

Mir Fəttah "Vaqiyeyi-şəhadəti-Həzrət Abbas" adlandırdığı məsnəvisini belə başlayır:

*Həzin bülbüli-gülzari-novbaharı-bəla,
Nəvəsərayı-xiyabani-rövzətüs-şühəda.
Çəkəndə sineyi-pürdərdi-dağdan ahəng,
Bu dastanı-qəməfzaya böylə vermiş rəng
[5, v. 14b].*

Onun "Vaqiyeyi-şəhadəti-Həzrəti-İmam Hüseyin" adlı məsnəvisi belə başlanır:

*Mühəndisi-rəqəmi-dastanı-qəmpərvər,
Bu növ Kərbəla halini bəyan eylər
[5, v. 23b].*

Göründüyü kimi, şair Nizami kimi, dastan yazımağa başladığını bəyan edir. Fərq orasındadır ki, o, qəmli, kədərli Kərbəla əhvalatından danışağını xüsusi olaraq vurğulayır.

M.F.Marağayı məsnəvilərində diqqətəliyiq təbiət təsvirləri nümunələrinə rast gəlirik. "Vaqiyeyi-daxil şodəne-əhli-beyt be məclise-Yəzid" ("Əhli-beytin Yəzidin məclisinə təşrif aparması) adlı məsnəvidə çox kədərli bir hadisədən, imamlar və onların silahdaşları öldürüldükdən sonra onların başlarının kəsilib Yəzidin məclisinə getirilməsindən danışılır. Şair bu qəmli hadisəni təsvir edəndən önce ümumi-əhvali-ruhiyyəyə uyğun bir təbiət təsviri verir:

*Bu nə bahardu kim, əndəlibi qan ağlar,
Gülü şərərə tökər, laləsi cigar dağlar.
Bənövşəsi, geyib əgninə cameyi-matəm,
Çalıbı başına nilufəri əsabeyi-qəm.
Batıb küdürüətə reyhan, rəngi tutqundur,
Kənar degil rəna, durub, didərgundur.
Gəlibdü gülşənə susən, fəğanü nalə çəkər,
Nəzərdə dideyi-nərgis sırıski-al tökər.
Sataşma zülfü-pərişanə kim, pərişandır,
Soruşma qonçəni kim, bağrı dopdolu qandır.
Çakibdi şölə şəqaiq, yanar berangi-çraqlı
[5, v. 14b].*

*Gül səbahü məsa başına qoyar külü-dağ.
Çəmən batibdu göğə, yasəmən tutubdur yas,
Durubdu, sıvən edər cəfəriyi-zərrin tas
Güli-riyazi nəbi, ətri-gülşəni-kövneyn,
Şəhid-i-laləkəfən Həzrəti-İmam Hüseyin
[5, 48b].*

M.F.Marağayı məsnəvilərində oxoculara təsir gücünü artırmaq üçün poetik fiqurlardan, xüsusilə də təkrirlərdən məharətlə istifadə etmişdir. Şəmi-qəriban əhvalatından danışılan hissədə hər misranın əvvəlində təkrar olunan "Nə şəmdur ki" sözleri kədərli əhali-ruhiyyə yaradır, oxucunun gözləri önündə o hüznü məqəmi canlandırır.

*Nə şəmdur ki, cahani qoyubdu tırəvü tar,
Nə şəmdur ki, könlüdən tükətdi səbrü qərar.
Nə şəmdur ki, pərişan edər dimaqları,
Nə şəmdur bu ki, binur edər çraqları.
Nə şəmdur ki, küdürüət yağar həvəsindən,
Fəğanü növhə gələr bəzmi-qəmfəzasindən
[5, v. 44b].*

Şair məsnəvilərində İmam Hüseyin, Həzrət Abbas və digər əhli-beytin obrazını yaradarkən onların əqidə, ideal uğrunda hər cür fədakarlığa, hətta ölümü belə tələsiz qəbul etməyə hazır olduqlarını xüsusilə diqqətə çatdırmışdır. Düşmənərin əhatəsində susuz qalan əhli-beyt üzvləri özlərindən daha çox başqalarını düşüñürələr. Döyüsdə olan İmam Hüseyin, Həzrət Abbas tez-tez ailə üzvlərinin yerleşdiyi çadırda gəlib oradakıların vəziyyətini soruşur. Çadırdaçıları isə həyəcanla döyüsdə baş verənləri izləyirlər. İmam Hüseyinin şəhidliyində bəhs edilən məsnəvidə İmam Hüseyin son döyüşə gedərkən əhli-beytlə vidalaşmağa gəlir. Artıq xilas olmağa heç bir ümidi qalmamışdır. Qohumlar və dostlar onu bu döyüşə getməkdən çəkindirməyə çalışırlar. Əsas dəlil kimi onu deyirlər ki, əgər səni şəhid etsələr Peyğəmbərin nəsil şəcərəsinə nə qoyular, çrağı sönər:

*Vida etmək üçün xeyməgahə oldu rəvan,
Yığışdilar başına əhli-beyti-növhəkonan.
Tamam nalə çəküb, çak edüb giribənin,
Tutub o təşnələbin giryə ilə damanın.
[5, v. 24a].*

*Xüsusi-möhənət əsiri, sitəm giristəri,
Diyarı-qürbət ara əhli-beyt qəmxarı.
Tutub fəğan ilə ol dəmdə qardaşı ətəgin
Sırıski-al ilə eylərdi arizin rəngin.
Deyərdi ki ey səbəbi-kamkari-Zeynəb,
Təsəlliyi-dil, ümidvari-Zeynəb.
Dəxi iradeyi-meydani-Kərbəla etmə,
Bu qanlı mərhələdən qan iyi gəlür, getmə,
Bu qövmi-dun səni aqibət şəhid eylər,
Sönər çrağı-şəbistanı-alı-peyğəmbər.
Müxəddərəti-risalət tamam əsir olur,
Tifagımız pozulur, xanimanımız dağılır
[5, v. 24a].*

Həzrəti Hüseynin bu sözlərə cavabından görünür ki, o öz həyatını düşünmür, əqidəsi uğrunda ölümə getməyindən məmnundur. Onu narahat edən yeganə məsələ ailəsi, əhli-beytdir ki, onları da Tanrıya tapşırır:

*O şahi-təşnələbə qəmdən əl verüb riqqət,
Buyurdu bacısına: key sülaleyi-ismət.
Olur pənah sizə kirdigar, qəm çəkmə,
Kəfil qəmlər olur, qıl kəfa, ələm çəkmə.
Deyərdi: key anamın yadigarı-dilbəndi,
Hüseyni-təşnələbin nəxli-ömrə-peyvəndi.
Bu ərsəgahə ki, əzm etmişəm, şəhid oluram,
Qətili-mərəkeyi-zümreyi-ənid oluram.
[5, v. 24b].*

*Budur vəsiyyətim, ey xahəri-pəsəndidə,
Budur sıfərişim, ey munisi-sitəmdidə.
Bu qövdən sızə çox möhnətü cəfa yetişür,
İnadü cövrü sitəm, zülmə-narəva yetişür.
Təhəmmül eyləyübən məskənat şürə edün.
Riza qəzaya verüb sabr ixтиyar edün.
Ki, biz sülaleyi-ismət gərək səbur olax,
Nüzuli-hadisədə möhkəmə qayur olax
[5, v. 24b].*

Nəticə. Mir Fəttah Marağayının məsnəvi-poemaları sadəcə mərsiyyə deyil. Bu əsərlərin hər biri müəllifin istedadını nümayiş etdirir, əqidəsi uğrunda ölümə gözünü qırpmadan gedən bütün fədakarlıqla, şəhidlər həsr edilmiş qəhrəmanlıq nəğməsi, qəhrəmanlıq dastanı kimi səslənir. Bu əsərlər XVIII əsr Azərbaycan ədəbiyyatında məsnəvi janrıının, poemalarımızın inkişafı haqqında yeni söz deməyə imkan verir. Şairin bu əsərlərinin dilinin sadəliyi xüsusilə diqqəti cəlb edir. İnanırıq ki, kitabxanalarda, əlyazma xəzinələrində gələcək axtarışlarımız şairin ana dilində yazdığı yeni əsərini üzə çıxarmağa imkan verəcəkdir. M.F.Marağayının XVIII əsr ədəbiyyat tariximizdəki layiqli yerini tutması üçün axtarışlarımızı davam etdirməliyik.

ƏDƏBIYYAT

1. Tərbiyat Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1987.
2. Dövlətabadi Əziz. Sükənəvəri-Azərbaycan. Cilde-dovrom. Təbriz, 2537.
3. Dadaşzada Araz. XVIII əsr Azərbaycan lirikası. Bakı, "Elm", 1980.
4. Mırəhmədov Əziz. Ədəbiyyatşunaslıq. Ensiklopedik lüğət. Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi, 1998.
5. Mir Fəttah Marağayı. Divane-mərasiye-Fəttah (turki). Əlyazma. Təhranın Məclise-Şuraye-Milli Kitabxanası, №1382.
6. İslam. Qısa məlumat kitabı. Bakı, Azərnəşr, 1985.
7. Füzuli. Məhəmməd. Əsərləri. Altı cildlə. VI cild. Bakı, "Şərq-Qərb", 2005.
8. Gəncəvi Nizami. Xosrov və Şirin. Bakı, "Lider nəşriyyat", 2004.

THE LITERARY HERITAGE OF THE 18th CENTURY AZERBAIJANI POET MIR FATTAH MARAGAI

Summary

Until now, we did not know anything about the Turkic works of the 18th century Azerbaijani poet Mir Fattah Maragai. South Azerbaijani researchers Muhammadali Tarbiyat and Aziz Dovlatabadi report that the poet wrote his Persian poems under the pseudonym "Ishraq", and the Turkic-Azerbaijani poems under the pseudonym "Fattah". He was a Sufi, studied in Mashhad with the famous scientist Mir Mohammed Tagi Shahi. Subsequently, the poet became

Sheikhul Islam of the city of Maraga. Mir Fattah died in 1761, during the reign of Kerim Khan Zend in Iran. The poet's grave became a place of worship for the people. In the handwritten list of the poet's works found in the Tehran Parliamentary Library there are about twenty poems written in the form of masnavi, ghazal and muhammas. Mir Fattah devoted his poems to the events that took place in Kerbala in 680, where the grandson of the Muslim prophet Mohammed Hussein and other members of his family were confounded by cruel supporters of Yezid. Mir Fattah portrayed Hussein and his relatives as selfless heroes who were not afraid of dying in the struggle for the sake of their own convictions and ideals.

The language of the poems Mir Fattah Maragai is characterized by simplicity, proximity to the popular spoken language. The poet skillfully uses various poetic figures. The study of the works of Mir Fattah Maragai gives new interesting information for the study of Azerbaijani literature of the XVIII century. Based on the analysis of the poems of the poet, it is necessary to determine his revenge in the 18th century Azerbaijani literature.

Key words: Mir Fattakh Maragai, masnavi, poem, poetry, Karbala

ЛИТЕРАТУРНОЕ НАСЛЕДИЕ АЗЕРБАЙДЖАНСКОГО ПОЭТА XVIII ВЕКА МИР ФАТТАХА МАРАГАИ

Резюме

До сих пор нам ничего не было известно о тюркоязычных произведениях азербайджанского поэта XVIII века Мир Фаттаха Марагай. Южноазербайджанские исследователи Мухаммадали Тарбият и Азиз Довлатабади сообщают, что поэт свои персидские стихи писал под псевдонимом «Ишраг», а тюркоязычные-азербайджанские стихи под псевдонимом «Фаттах». Он был суфием, учился в Мешхеде у известного ученого Мир Мухаммеда Таги Шахи. В последующем поэт стал шейхульисламом города Марага. Мир Фаттах умер в 1761 году, во времена правления в Иране Керим хана Зенда. Похоронен вблизи родного города. Могила поэта стала местом поклонения народа. В обнаруженном в Тегеранской Парламентской Библиотеке рукописном списке произведений поэта есть около двадцати поэм, написанные в форме маснави, газель и мухаммас. Свои поэмы Мир Фаттах посвятил событиям, произошедшим в 680 году в Кербеле, где внук пророка мусульман Мухаммеда Хусейн и другие члены его семьи, приближенные были жестоко убиты сторонниками Йезида. Мир Фаттах изобразил Хусейна и его близких как самоотверженных героев, которые не побоялись смерти в борьбе ради собственных убеждений и идеалов.

Язык поэм Мир Фаттаха Марагай отличается простотой, близостью к народной разговорной речи. Поэт умело использует различные поэтические фигуры.

Изучение произведений Мир Фаттаха Марагай даёт новые интересные сведения для изучения азербайджанской литературы XVIII века. На основе анализа поэм и стихов поэта необходимо определить его место в азербайджанской литературе XVIII века.

Ключевые слова: Мир Фатах Марагай, маснави, поэма, поэзия, Кербела